

### Buraxılışın əsas xəbərləri:

- “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun qəbul olunmuşdur
- “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul olunmuşdur
- “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi barədə Qanun qəbul olunmuşdur.
- PwC İşçi Qüvvəsi Strategiyasının Diaqnostikası alətini təqdim edir



Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri Departamentinin Rəhbəri, İdarəedici Direktor  
[arif.guliyev@pwc.com](mailto:arif.guliyev@pwc.com)

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın Rəhbəri  
[elchin.mammadov@pwc.com](mailto:elchin.mammadov@pwc.com)

Elnur Məmmədov, Direktor, Vergi Hesabatlığı və Strategiyası Praktikasının Rəhbəri  
[elnur.mammadov@pwc.com](mailto:elnur.mammadov@pwc.com)

Aysel Süleymanova, Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər  
[aysel.suleymanova@pwc.com](mailto:aysel.suleymanova@pwc.com)

#### PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə  
90A Nizami küçəsi  
Bakı AZ1010, Azərbaycan  
Tel: +994 12 497 2515  
Faks: +994 12 497 7411

[www.pwc.com/az](http://www.pwc.com/az)

© 2019 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

### “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun qəbul olunmuşdur.

12 fevral 2019-cu il tarixli dəyişiklərə əsasən, Maliyyə bazarlarına nəzarət orqanı lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan, öz səlahiyyətləri çərçivəsində qəbul edəcəkdir. Nəzərinə çatdırırıq ki, dəyişiklikdən əvvəl təqdim olunmuş ərizəyə və onun əlavələrinə əsasən lisenziyanın verilməsini və ya ondan imtinanı Maliyyə bazarlarına nəzarət orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirirdi. Dəyişiklik olunmuş maddə aşağıdakı kimidir:

“13-2.5. Maliyyə bazarlarına nəzarət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyatı alındığı tarixdən 20 iş günündən gec olmayaraq lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir.”

### “İcra haqqında” Azərbaycan

### Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul olunmuşdur.

12 fevral 2019-cu il tarixli 13.1.3-cü maddəsinə olunmuş dəyişikliyə əsasən, notariusun icra qeydləri icraya dərhal yönəldilməlidir. Nəzərinizə çatdırırıq ki, dəyişiklikdən əvvəl notarial qeydlərin icraya on gün ərzində yönəldilməsi nəzərdə tutulurdu.

### “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi barədə Qanun qəbul olunmuşdur.

1 fevral 2019-cu il tarixli dəyişiklərə əsasən, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi qiymətli kağızlarla olan əməliyyatlar insayd ticarətinə və manipulyasiyalara dair müəyyən edilmiş müddəalara şamil olunmaması qərara alınmışdır. Qanuna olunmuş dəyişikliklərdən əvvəl yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının, maliyyə bazarlarına nəzarət orqanının və ya digər orqanların pul, dövlət borc və valyuta tənzimi siyasətinin həyata

# PwC Azerbaijan Times

## 04 sayılı Buraxılış

keçirilməsi məqsədi ilə keçirdiyi əməliyyatlara və Qiymətli kağızlar haqqında Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-1-ci maddəsinə uyğun olaraq qiymətli kağızların qiymətinin sabitləşdirilməsi və emitent tərəfindən qiymətli kağızların geri alınması üzrə keçirilən əməliyyatlara şamil olunmurdu.

Yuxarıda qeyd edilən hər hansı məsələləri müzakirə etmək üçün İnsan Resursları və **Təşkilat Praktikasının Rəhbəri Rəna Rzayeva** ilə əlaqə saxlaya bilərsiniz:



+99 450 225 62 55;



rena.rzayeva@pwc.com

### **PwC İşçi Qüvvəsi Strategiyasının Diaqnostikası alətini təqdim edir.**

PwC böyük məmnuniyyətlə [İşçi Qüvvəsi Strategiyasının Diaqnostikası](#) alətini, eləcə də global və sektorlar üzrə yetkinlik hesabatlarını təqdim edir.

Hazırda biz fəaliyyətimizin fundamental transformasiya dövrünü yaşayırıq. Gələcək fəaliyyət, işçi qüvvəsi və iş yerləri ilə bağlı tədbirlərin görülməsində təşkilatları dəstəkləyən effektiv işçi qüvvəsi strategiyası lazımdır.

*Hazırda şirkətinizin işçi qüvvəsi strategiyası nə dərəcədə effektivdir və işin gələcəyi üçün nə dərəcədə hazırsınız? Qeyri-müəyyən gələcək üçün işlərinizi necə planlaşdırırsınız? İşçilərinizin gələcəkdə özlərini doğrultması üçün hazırda kadr siyasətinizdə hansı dəyişikliklər tələb olunur? Sektorunuzda və ya coğrafi ərazinizdə digər şirkətlərlə müqayisədə bu dəyişikliklərə nə dərəcədə hazırsınız?*

Bu sualların cavablandırılması üçün PwC gələcək işçi qüvvəsi strategiyalarının işlənib hazırlanması və tətbiqi sahəsində tədqiqat və geniş təcrübəyə əsaslanan diaqnostik və yetkinlik modelini işləyib hazırlamışdır. Bu model **planlaşdırma, məqsəd, istedad və texnologiya** kimi dörd əsas sahədə hazırlığın qiymətləndirilməsində Sizə köməklik göstərəcək.

Diaqnostikanın tamamlanmasından sonra Siz işçi qüvvəsi üzrə yetkinlik hesabatlar vasitəsilə regionda və/və ya sektorda təşkilatınızı digər şirkətlərlə müqayisə etmək imkanına malik olacaqsınız. Bu hesabatları [internet sahifəsindən](#) yükləyə bilərsiniz.